

K  
R  
E  
D  
O

16

№36 (1016) 08 oktyabr 2020-ci il

28 il, üç ay, səkkiz gün bundaq qabaq

# TARİXDƏN BİR YARPAQ

“Şəhidlik zirvəsindən keçənləri bir-birindən ayırmalı, fərqləndirmək özü də bir günahdır. Amma nə edəsən ki, bir-birini izləyən təsadüflərin zəncir-vari halqasında payına düşən saatları, dəqiqləri və bu zamanın olaylarını yenidən yada salmamaq mümkün deyil. Aylardan bəri cəbrayıllıların vahimə ilə göz zillədiyi Şayaq zirvəsi ölüm kabusuna döñüb günahsız adamları hədələyir. Bir qrup polis işçisi və fədakarlıqlarına görə hər cür ehtirama layiq olan ağsaqqal döyüşçülər İldırım İsmayılov və Cəlil Fətəliyevin rəhbərliyi ilə könüllü döyüşçülər iyul ayının 1-də müəyyən olunmuş vaxtda zirvəyə üz tutdular. Döyüşçülər iki dəstəyə bölündülər.

Nisbətən polis işçilərindən ibarət olan qrup Zamzur tərəfdən qalxmalı oldu. Qrupun rəhbəri İbrahim Hüseynov həmin dəstənin üç bölməyə ayrılmاسını təklif etdi. Birinci bölməyə rəhbərlik polis zabiti Hüseyin Hüseynova həvalə olundu. O, öz dəstəsini götürüb dağa birinci qalxmalı idi. “Kim getmek isteyir” sualından sonra yaranmış kiçik süküti iri gövdəli, pələng biləkli bir oğlan pozdu: “Mən!” Kimseyə hiss etdirmədən onunla bağlı ilk qeydləri dəfterçəyə yazırıq: “Şikar Davud oğlu Aslanov. Süleymanlı kəndindəndir. İctimai asayış keşikçiləri sıralarına son illərdə gəlib”.

İkinci dəstəylə də İbrahim Hüseynov özü qalxdı. Biz üçüncü dəstədəydik. Döyüşçülərin öz mövqelərini tutması, döyük yerində mərdanəlik və cəsurluqları adamı heyran qoyurdu. Əliyar Həziyev və Ramil haqda ayrıca danışmağa dəyər. Biz gördük və inandıq ki, insan ömrü nəinki bir ayda, bir ildə, habelə bir gündə, bir saatda min illik yol gedər. Biz həmin günün döyük təəssüratlarını yazmağı ayrı bir vaxta saxlayırdıq. Amma bu bir neçə kəlməni Vətən oğlu ığid Şikarın xatirəsinə həsr etdik. O, düşmən səngərinə lap yaxınlaşmışdı. Azərbaycan nağıllarında müdriklər yol axtaran oğullara məsləhət verəndə deyirlər: "...gedib elə bir yerə çatacaqsan ki, görəcəksən dünya od tutub yanır. Bax, onda qorxma, gözünü yum, özünü vur oda". Həmin gün Şikar özünü oda vurdu. Azacıq bir qıqlıcmadan atəş isteyən ürəyini alışdırmaq üçün. Düşmən ön cərgədəki oğulları sərrast vuran gülə ilə sıradan çıxarmağa çalışırıdı. Bəli, namərd güləsi Şikarın düz alına tuşlanmışdı. Yaralı döyüşçünü keçilməz dağ yollarından dostları ilə birgə çətinliklə endirdik. Yoldaca onun döyük dostları təəssüflə bir-birinə deyirdi: “Oxumaq istəyirdi, ali təhsilli professional polis işçisi olmaq istəyirdi. Arzusu gözündə qaldı”. Amma elə bilirik ki, o, öz arzusuna gedən yolu - min illik yolu bircə gündə, həmin bircə saatda keçdi. Həmin gün düşmən də çoxlu tələfata uğradıldı. Gəlişi gözəl olmasın, onlara Şikarın həyatı bahasına deyildi ki, bilin, axırınız çatıb.

Həmin gün polis zabiti İbrahim Hüseynov da yaralandı. Hazırda qospitalda müalicə olunur. Bizim bu qeydlərimiz çap olunub oxuculara çatanacan daha nə hadisələr baş verəcək, nələr olacaq, bunu deyə bilmərik. Bəlkə, elə olacaq ki, həmin vaxtacan zamanın sürətlə dövr eləyən çarxi bizi bu gündən uzaqlaşdıracaq. Bunun heç nəyə, heç kimə dəxli yoxdur. Bu dağların sinəsində qanı axan oğulların adlarını kimsənin yaddan çıxarmağa haqqı çatmaz”.

**REDAKSIYA  
HEYƏTİ**

**Əli Rza Xələfli -  
baş redaktor**  
([www.eli-rza-xelefli.net](http://www.eli-rza-xelefli.net))

**Asif Rüstəmlı**  
**Ağarəhim Rəhimov**  
**Baba Babayev**  
**Bədirxan Başkeçidi**  
**Cahid İsmayıloğlu**  
**Elçin Kamal**  
**Elçin Tanrıdağ  
(İsgəndərzadə)**  
**Firuz Mustafa**  
**Hafız Rüstəm**  
**Hüseynbala Mirələmov**  
**İsa Həbibbəli**  
**Gülşən Əliyeva - Kəngərli**  
**Gülxani Pənah**  
**Qəzənfər Kazımov**  
**Qəzənfər Paşayev**  
**Qurban Rəvramov**

**Əli Rza XƏLƏFLİ**  
(“Xudafərin” qəzeti 11 iyul, 1992)  
**“Karvan körpüdən keçir” kitabından**  
**Bakı-1997. səh.92-93).**